

İlham ƏLİYEV: “Uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhvali-ruhiyyəni formalaşdırın bizim siyasetimiz və addımlarımızdır”

Əvvəli 5-ci səh.

Cüntü rüştəxorluğun iki tərəf var: alan ve veren. İndi mən potensial rüştət verənləre deyirəm ki, dayandırın bunu. Əger kimse sizden assassız nəse tələb edirse, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Cüntü sahibkarlığın inkişafının qabağının alarıñ bir çox hallarda məmər özbaşılıqlıdır. Məmərlər görən kimi haradada işləşir, bezi hallarda dərhal cumurlar ora, öz payını tələb edirler, yaxud da ki, nəse qoparmaq isteyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar verini tam verməlidirlər. Cüntü onlañ vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbette ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Cüntü sahibkarlar indi bilişlər qaydalıñ nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliye uyğun qurşamlıdlırlar, emək müqavilələri bağışlamılınrlar, işçiləri istismar etməlidirlər. Cüntü mənə verilen məlumatı görə, bezi hallarda işçiləri vaxtında çox işlədirler. Bizim 8 saatlıq iş gününümüz var. Həq kim ondan artıq işləməlidir. Amma dañca çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirler. Buna son qoyulmalıdır və Nazirlər Kabinetinə buna nəzər etməlidir. Xüsusi müsəvər keçirilsin ki, bəzə məsələlər müzakirə olunsun və eger beza hallara yol verilirse, o sahibkar cəzalandırılacaq. İşçilər da müraqibələr. Cüntü ona görə sahibkarlar vergisini ödeməli, bütün qanunu tələblər riayət etmeli və mesuliyəti olmalıdır. İmkənlər sahibkarlar, əlbette ki, öz sosial məsuliyətini de dərk etməlidirlər. Eyni zamanda, assassız olaraq işçiləri ixtisar etməlidirlər. Cüntü ixtisar edilən hər işi yəriñ aileni cörəksiz qoy. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxşulluq 4,8 faizdir və bezi şəhərlərdə olduñ kimi, Azərbaycanda kückalarda yoxşular dolasmır. İndi inkişaf etmiş ölkələrin şəhərlərini baxın, en böyük ölkələrin paytaxtlarında minlərlə efsiz-əsiklər adan var. Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özleri üçün başqa çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Buzda

bəle şey varmı? Yoxdur! Nəye görə? Ona görə ki, vətəndaşlara qayğını ilə dərhal öz üzərinə götürüb. Baxmayaraq ki, işsizlər, yoxşuların sayı azalır, mən göstəriş vermİŞ, ürvanlı sosial yardım alınlarıın sayı artırılsın. Bunu etmek üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasib adam olmasın. Əger bir sahibkar 5 manat çox qazanmaq isteyirsə, adam işden çıxarı. Bu, düzülməzdir. Faktlar varsa, mən deyin, biz o sahibkarlarla lazımlı qaydada danışacaq. Ona görə dövlət, xalq və qanun qarşısında mesuliyyət olmalıdır. O cümləndə külək iqtisadiyatına qarşı mübarizə bundan sonra da aparılacaq. Burada da iki tərəf var. Bu işlər göz yuman dövlət məmər və bu işləri görən sahibkar. Bu sövdeleşme de tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərk ölkəmizdə. Burada mən bir neçə məsələye toxunmaq isterdim. Həsab edirəm ki, emal senayesine dərhal qızılış etməlidir. Dövlət orqanları da bu sahəye diqqət yetirməlidirlər. Güzəlti kreditlər de bu sahəye istiqamətləndirilməlidir. Sahibkarlar özləri de bu sahəye da böyük diqqət göstərənlər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna diqqət yetirməlidirlər. Men bu rəqəmlər, Azərbaycanın özü-nümunəmetinə emsalı müntəzəm olaraq səsləndirirəm ki, harada boşluqlar yeri sahibkarlar bu boşluqları doldursunlar. Ancaq men bir qədər passivlik görürəm. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət gösterilməlidir. Bir neçə misal götər bilərəm. Buzda indi üzümzülük çox sürtənil inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkəcən il üzüm tədarük 34 min ton artıb. Buzda, birbərabər şərabçı senayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümləndən tütünçülük Tütünçülükün inkişafı sayasında Sumqayıtda yeni siqaret fabrikı yaradıldı, Bakı siqaret fabrikı yəndən quruldu. Buzda daxili tədarük etməlidir. Buzda, tütünümüzü de, şəraitimizdə var. Ona görə bax, bu emal senayesinin inkişafının təzahüründür. Baramaçılıq da həmçinin. Cüntü burada da zəncir yaradılır - kückündən ta Şəki ipkə kombinatına qədər. Orada da artıq yüzlərlə adam işi təmin edilib. Kenderlər de minlərlə adam işi təmin olunub və 30-40 gün ərzində böyük vesait elədə edir, özü de az eziyyət çekməklə.

bir toxunulmaz məmər da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cezasını da öz emaline görə alacaq. Bunu bilməlisiniz. Onu da bildirməliyim ki, bu məsəbet proses bu il de gedir. Hələ yanvar ayının sosial-iqtisadiye ekunları mənə manzura edilməyib. Bu, bir qədər vaxt tələb edir. Amma bir neçə rəqəm artıq mənə deyil, o cümləden yena de vergi və gomruk orqanlarının yanvar aynalı fealiyyəti. Beləliklə, bu ilin yanvar ayında vergi orqanları proqnozdan eləvə 120 milyon manat, gomruk orqanları isə 40 milyon manat vesaiti yığıblar. Yeni, bir ayda ancaq kölgə iqtisadiyyatı ilə mübarizə sayesinde 160 milyon manat elde olunub.

Qeyd etdiyim kimi, sənayə istehsalı ilə bağlı qeyri-neft sektoruna üstüntükkən verilecek. Keçən il bu sektor 14 faizdən çox artıb, bu il de artımdır. Burada mən bir neçə məsələye toxunmaq isterdim. Həsab edirəm ki, emal senayesine dərhal qızılış etməlidir. Dövlət orqanları da bu sahəye diqqət yetirməlidirlər. Güzəlti kreditlər de bu sahəye istiqamətləndirilməlidir. Sahibkarlar özləri de bu sahəye da böyük diqqət göstərənlər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük qiymət satıla bilər. Özü da bütün bazarlarda tələb olunan məhsulər. Sahibkarlar buna qoyulmalıdır. Kölgə qızılış etməlidir. Buzda, elbette ki, meyve-tərəvəz məhsullarını tədarük edir, ixrac edir. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların da böyük



Azərbaycan enerjinin əlçatanlığına görə dünyada ikincidir

Bu, ölkədə həyata keçirilən sosial infrastruktur layihələri hesabına mümkün olmuşdur

Müstəqilliyimiz bərpasından keçən dövr orzıncı Azərbaycanda nəhəng infrastruktur layihələri icra edilib. Bu layihələrin bir hissəsi beynəlxalq əhəmiyyət daşıyır. "Bakı-Tbilisi-Qars", "Şimal-Cənub neqliyyat dəhlizi", Ələt Beynəlxalq Ticarət Limanı, Bakıdan qonşu ölkələrin sorğularınadək çəkilən magistral avtomobil yolları və s. b. - le transmili layihələrdəndir.

Bununla yanaşı, ölkə üçün əhəmiyyətli müühünənə infrastruktur layihələri də icra edilib. Ucqar dağ kəndlərinə çəkilen avtomobil yolları, qaz, elektrik və su xələri, təkili sosial obyektlər, istifadəye verilən yeni məktəblər və xəstəxanalar Azərbaycanı infrastruktur saridən region qabaqlı ölkələrinə sırasına çıxırb.

İnfrastruktur layihələrinin icrası beynəlxalq teşkilatlar tərəfindən da yüksək deyərləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatında da ölkəmiz avtomobil, hava və demir yollarının inkişafı, sənəniş və yüksdəmə seviyyəsinə görə öncül yerlərdə qərarlaşdır.

İnfrastruktur layihələrinin icrası davam edəcək. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına hərəkət olunan müşavirəde bu barədə demişdir: "Bu il hem magistrallı həm şəhərlərə, kəndlərə və qəsəbədxanilliyə yollarla bağlı böyük layihələr icra edilecek. Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yoluñun, Gence-Gürçüstan sərhəd yoluñun, Astara-İran sərhəd yoluñun tikintisi nəzərdə tutulub. Keçən il 1300 kilometr yol çəkləmişdir. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdi".

Rüstəm KAMAL,
"Azərbaycan"

"Qara qızıl" sərvəti müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edir

Ölkədə yaşanan tərəqqi bu amilə əsaslanır



Dünyanın neft sənayesində baş verən proseslər göstərir ki, bu zəngin sərvət heç da həmiso xeyir vermır. Bir çox hallarda neft faciə, qarşidurma, adələtsizlik, qeyri-borabölik gotirir. Azərbaycanın timsalında iso neftin xeyir-boroket, inkişaf, tərəqqi gotirdiyini bütün dünya aydın görür.

Təbətin bəxs etdiyi "qara qızıl" sərvəti bu gün müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edir.

1994-cü ilin sentyabrında "Ösrin müqaviləsi"nin imzalanması ölkəmizin yeri mərhələyə qədəm qoymasına şərait yaratdı. Prezident İlham Əliyevin dedi ki: "Ösrin kontrakti"nin imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əger "Ösrin kontrakti" imzalanmasaydı, Azərbaycanın dövlətinə və xalqına xidmət edir.

Bu gün Azərbaycan hem də elektrik enerjisi ixracatçıdır. Keçən il elave dəha 800 meqavat generasiya gücü elətmış. Ancaq vaxt və idi, bölgələr qarşılıqlı içinde yaşıyıdır. Hətta paytaxt şəhərimiz özündə də işq tam çatdırı. Prezident İlham Əliyev hemin dövrü xatırlayaqda demişdir: "O illerde ölkəmizin yarısı işsiz qalırdı. Bakı şəhərinin özündə də işq çatışdırı. Hətta bəlli hallarda saat 12-də televiziya kanalları da fealiyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etmişlər".

Qazlaşdırma 96 faizi tərəfən təqdim edir. Qaz xələri on ucqar dağ kəndlərinə çatıb. Qeyd edək ki, qazlaşdırmanı bəs sərətə və geniş miqyasda aparan ölkələr dünyada tek-tekinidir.

Bu gün Azərbaycanda fealiyyət göstəren xəciş şirkətlərde və aparılan neft-qaz emalıyalarda iştirak edənlərin mütləq ekseriyəti ölkəmizdən təqdim edilir. Bu təlimlərən köməci Azerbaycan vətəndaşları öz tutsun. Təbii ki, ilk illerde bu işlərdə on çox xəciş vətəndaşlar çalışırdı. Nisbet 90 və 10 faiz idi. Lakin getdikcə bu rəqəmlər öz yerini dəyişdi.

Neftdən daxil olan vəsaitin ölkəmizin ümumi inkişafına təkan verdiyini təsdiqləyen esas faktlardan biri idir ki, bu gün adəməşənə döşən valyuta ehtiyatlarına görə MDB məkanında birinci yerdeyik. İndi ölkədə yoxsulluğun seviyyəsi 4,8 faizə etrafındadır. Bu işə onu göstər ki, neft gəlirlərinin hesabına olub.

Bu gün ölkə halisinin 75 faizi dəyəri 100-dən çox şəhərcik salınır. Təkəc keçen il şəhər aillərinə və məhərabə illərlərinə 934 menzil verilib. Bu il hemin rəqəmin 1500 olacağı nəzərdə tutulub. İndiyədək şəhid və ellilər 7590 yeni mənzil köçüb. Bu kateqoriyadan ölkəmizin inkişafına böyük töhfə verilir.

Son 16 ilde təkili 3300-dən çox məktəb, 700-dən çox tibb məüssəsi də görülen işlərin miqyasını göstərən eyanı misaldır.

Ölkədə son illerde yaşa-

tun bunların təməlinde neft sənayesinin uğurları dayanır.

Neftdən əldə olunan gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən qeyri-neft sektorunun genişləndirməsinə, infrastruktur la-

ylərənən həyata keçirilməsinə yönəldilib. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, mükemməl beynəlxalq emekdaşlıq platformasının yaradılması, kadr hazırlığı və s. neft gəlirlərinin hesabına olub.

Bu gün ölkə halisinin 75 faizi dəyəri 100-dən çox şəhərcik salınır. Təkəc keçen il şəhər aillərinə və məhərabə illərlərinə 934 menzil verilib. Bu il hemin rəqəmin 1500 olacağı nəzərdə tutulub. İndiyədək şəhid və ellilər 7590 yeni mənzil köçüb. Bu kateqoriyadan ölkəmizin inkişafına böyük töhfə verilir.

Son 16 ilde təkili 3300-dən çox məktəb, 700-dən çox tibb məüssəsi də görülen işlərin miqyasını göstərən eyanı misaldır.

Ölkədə son illerde yaşa-

nan tərəqqi məhz neft-qaz amilinə əsaslanır. Yaradılan sosial infrastruktur xüsusi önmə daşıyır. Regionların hərəkəti inkişafına yönəldən dövlət programlarının icrasına başlanan bəri, yenisi on 16 ilde 16 min kilometr yeni yol çəkilib, yaxud yeni magistrallar, şəhər və kəndlər arası yollar inşa edilib.

Bu gün ölkə halisinin 75 faizi dəyəri 100-dən çox şəhərcik salınır. Təkəc keçen il şəhər aillərinə və məhərabə illərlərinə 934 menzil verilib. Bu il hemin rəqəmin 1500 olacağı nəzərdə tutulub. İndiyədək şəhid və ellilər 7590 yeni mənzil köçüb. Bu kateqoriyadan ölkəmizin inkişafına böyük töhfə verilir.

Son 16 ilde təkili 3300-dən çox məktəb, 700-dən çox tibb məüssəsi də görülen işlərin miqyasını göstərən eyanı misaldır.

Ölkədə son illerde yaşa-

nan tərəqqi məhz neft-qaz amilinə əsaslanır. Yaradılan sosial infrastruktur xüsusi önmə daşıyır. Regionların hərəkəti inkişafına yönəldən dövlət programlarının icrasına başlanan bəri, yenisi on 16 ilde 16 min kilometr yeni yol çəkilib, yaxud yeni magistrallar, şəhər və kəndlər arası yollar inşa edilib.

Bu gün ölkə halisinin 75 faizi dəyəri 100-dən çox şəhərcik salınır. Təkəc keçen il şəhər aillərinə və məhərabə illərlərinə 934 menzil verilib. Bu il hemin rəqəmin 1500 olacağı nəzərdə tutulub. İndiyədək şəhid və ellilər 7590 yeni mənzil köçüb. Bu kateqoriyadan ölkəmizin inkişafına böyük töhfə verilir.

Son 16 ilde təkili 3300-dən çox məktəb, 700-dən çox tibb məüssəsi də görülen işlərin miqyasını göstərən eyanı misaldır.

Ölkədə son illerde yaşa-

nan tərəqqi məhz neft-qaz amilinə əsaslanır. Yaradılan sosial infrastruktur xüsusi önmə daşıyır. Regionların hərəkəti inkişafına yönəldən dövlət programlarının icrasına başlanan bəri, yenisi on 16 ilde 16 min kilometr yeni yol çəkilib, yaxud yeni magistrallar, şəhər və kəndlər arası yollar inşa edilib.

Flora SADIQLI,
"Azərbaycan"

"Gəncləşən muğam" layihəsinin növbəti konserti Xalq artisti Əlibaba Məmmədova həsr olunub



strategiyaya uyğun olaraq, hədəf bu göstəricini 30 faizə çatdırımdır. Azərbaycanda Güneş və kulek enerji stansiyalarının qurulması üçün kifayət qədər alverişli yerlərin mövcudluğu həmin hədəfə çatmaq imkan verir. Onu da qeyd edək ki, Davos Dünya İqtisadi Forumunun hesabatında ölkəmiz enerjinin əlçatanlığına görə dünyada ikinci yerdə qərarlaşdır.

Ümumiyətə, Azərbaycanda bütün sahələrdən istifadə etmək alternativ enerjini əldə edilməsinə də böyük diqqət yetirilir. Xüsusilə sosial əhəmiyyətli layihələrin icrası ön planadadır. Bunun nəticəsidə kəndlərdə qazlaşdırmanın seviyyəsi 96 faizə çatıb. Öten il qazdan 345 subtezət qaz yaradılmışdır. Yeni gəlməşken, cari ilde dəha 400 artıyan quysunun qazılması planlaşdırılır.

Ölkəmizdə təhsil və tibb sahəsində infrastruktur layihələrin icrası da yaddan çıxmır. Tekcə son vaxtlar 60 tibb məsəsində, 84 məktəb tibb və ya əsaslı təmər edilib. Məktəblərdən 50-si modul tipidir. Belə məktəblər kicik və ucqar dağ təmər edilib. Həmin məqavilələrin şərtlərinə görə, iki böyük elektrik stansiyası tikiləcək - biri kükək, digeri Günes. Birləşikdən 440 meqavat nəzərdə tutulub, lakin stansiyalar regionun ən böyük analoji obyektləri olacaq. Onu da qeyd edək ki, bu layihə bütün tibbədə investitorların vəsaiti hesabına reallaşacaq.

Ölkəmizdə bərpə olunan enerji növlərinin yaradılması üçün başqa layihələr də icra edilir. 50 meqavatlı bərpə stansiyaların bərpə olunan enerji növlərinin yaradılması istiqamətində məhəm addımdır. Həmin məqavilələrin şərtlərinə görə, iki böyük elektrik stansiyası tikiləcək - biri kükək, digeri Günes. Birləşikdən 440 meqavat nəzərdə tutulub, lakin stansiyalar regionun ən böyük analoji obyektləri olacaq. Onu da qeyd edək ki, ölkəmiz enerji balansında bərpə olunan enerjinin payı hərəkətən 17-18 faizdir. Bu istiqamətdə həyata keçirilən uzunmüddəti.

Rüstəm KAMAL,
"Azərbaycan"

destəkli olan sonetkarlardan biridir və özünün bənzərsiz ifa tarzı ilə muğam senətinə tərəvet və gözəllik getirir. Bu gün sonetdə ilk addımlarını atan gençlər orda çox şeylər.

Layihənin rəhbərlərindən biri Xalq artisti, professor Mensun Ibrahimov deyib: "Layihənin növbəti bərabərliyinən təşkilatçıları, "Səhər" ordenli görkəmli xanəndə Əlibaba Məmmədova və 90 illiyinə həsr olunub.

Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lale Hüseynova ustad xanəndə Teyyər Bayramov, tarzən Elçin Həsəmov və kamancı ifaçısı Elçin Həsəmov və kamancı ifaçısı Elçin Həsəmov və kamancı ifaçısı Əlibaba Məmmədova ustad ifaçısı Əlibaba Məmmədova həsr olunub.

Sonra ustad xanəndən bestələdiyi "Min yaşasın",

"Söyle", "Mənim alağöz yarım", "Gəl bizi yar", "Şadınasən, gülesən", "Səni gözlə" və "Ureyim" mahnırları Nurlan Namazov, Gülrə Fərəcov, Rəməq Bayramov, Səfəd Budagova, Orxan Hüseynli, Mehran Məmmədli, Elçig Əliyev, Almaxanın Əhmədli, Xətai Hacıyev, Güney İmamverdiyeva və digər genç xanəndələrin ifasında səslənib.

Konsertin yekununda layihənin bütün iştirakçıları ilə əməkdaşlığı təsdiq edilib. Layihənin rəhbərlərindən biri Xalq artisti, professor Mensun Ibrahimov deyib: "Layihənin növbəti bərabərliyinən təşkilatçıları, "Səhər" ordenli görkəmli xanəndə Əlibaba Məmmədova və 90 illiyinə həsr olunub.

Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lale Hüseynova ustad xanəndə Teyyər Bayramov, tarzən Elçin Həsəmov və kamancı ifaçısı Elçin Həsəmov və kamancı ifaçısı Əlibaba Məmmədova ustad ifaçısı Əlibaba Məmmədova həsr olunub.

Onun keçidiyi sonet yolu, müğama olan sevgisini her birimiz üçün örnəkdir".

Qeyd olunub ki, "Gəncləşən muğam" in shəhər dairesi ilə əməkdaşlığı təsdiq edilib. Layihənin bəzərsiz ifa tarzı ilə muğam senətinə tərəvet və gözəllik getirir. Bu gün sonetdə ilk addımlarını atan gençlər orda çox şeylər.

Layihənin rəhbərlərindən biri Xalq artisti, professor Mensun Ibrahimov deyib: "Layihənin növbəti bərabərliyinən təşkilatçıları, "Səhər" ordenli görkəmli xanəndə Əlibaba Məmmədova və 90 illiyinə həsr olunub.

Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lale Hüseynova ustad xanəndə Teyyər Bayramov, tarzən Elçin Həsəmov və kamancı ifaçısı Elçin Həsəmov və kamancı ifaçısı Əlibaba Məmmədova ustad ifaçısı Əlibaba Məmmədova həsr olunub.


Sonra ustad xanəndən bestələdiyi "Min yaşasın",

Milli Aviasiya Akademiyasında illik "Fevral məruzələri" başlayıb





İÇƏRİŞƏHƏR



● Ev müzeyləri

Güllüş, istehza, töbəssüm aslinde, tiplərin xarakterini ifadə edən keyfiyyətlərdir. Bodur asırlarda bunlar müəllifin yaradıcılıq qabiliyyətinin və imkanlarının ortaya qoyulmasına mühüm çəhərlər hesab edilir. Cənubi burada fikir "çilpaq" yox, "geyim-keçimli" olur, əsərin mənə və məzmununun açılmasına mühüm rol oynayır.



Satirik qrafikanın əsasını qoyan rəssam

Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadənin ev-muzeyindən reportaj

Rəssamlıqda, xüsusən bu sənətin karikatura janrında yaradılan əsərlərdə güllüsün müxtəlif formalarından o qədər de istifadə olunmayıb. Xalqımızın yaddaşına karikaturaçı-ressam kimi yazılı Əzim Əzimzadə isə həmin janrda istifadə etməkə özünü bu sənətin banisine çevirdi.

Bu il anadan olmasının 140 illiyi tamam olacaq Xalq rəssamı, ölməz sənət fedaiisi Əzim Əzimzadənin yaradıldığı tiplərin XX yüzülliyin o başından gələn iştirahəli güllüsü ilə əsası temirdən çıxmış ev-muzeyində de üzləşirik.

1880-ci ilin may ayında Abseron rayonunun Novxanı kəndində anadan olmuş Əzim atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Əsrlərdən bəri formalasən Tebriz Azərbaycan miniatür və rus rəssamlıq məktəblərinin eñənlərində bəhərlər. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında əsərlərini dərc etdirməkə başlayıb. 1906-ci ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tut", "Kələniyyət" jurnallarında karikaturalarını nəşr etdirməkə Azərbaycan satirik qrafikasının əsasını qoyan Əzim Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzədlər, adətlər və xalqın məşəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirler, firidəçi din xadimləri, şəxslərlər onun satirik qəleminin hədəfinə olurdular.

"100 tip" in yaratdığı acı gülüş, istehza...

Mənfi surətləri gah kesərli yumor, gah yumşaq kinayəli keşkin səfəri atəşinə tutan



ressam "It boğuşdurma", "Kişi arvadın döyü", "Varlı evinde toy", "Su üstündə dava", "Köhne bakıllar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplerin iç üzünə açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu menadə o dövrde cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarlıq eks etdi. "Köhne Bakı tipləri" ve "100 tip" əsərləri xüsusi dəqiqətəkəndir.

Əzim Əzimzadə M. Ə. Sabirin "Hophopname"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin de əsasını qoyan rəssam kimi tanınır. Onun teatrılara çəkdiyi geyim eskişləri və dekorasiyalarla isə Azərbaycan rəssamlığının bu sahədə inkişafına xüsusi təkan verdi. Əzim Əzimzadə əsərlərini dörd əsərlə üslubda çəkib: karikatura, portret, ornament və menzərə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ile Əzim Əzimzadənin əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olub. Əsərlərin dünəninin bir sira muzeylərində nümayis etdirilən rəssamın ilk fərdi səfəri 1940-ci ilde təşkil olundub. Bakıda keçirilən birinci

sərgide tamaşaçılar rəssamin 1200-dən çox əsərinin heyrənləşdirici, töbəssümü, acı gülüşle tamaşa ediblər. 1920-1943-ci illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor vəzifələrində çalışıb.

Yolumu böyük karikaturaçı rəssam Əzim Əzimzadənin ev-muzeyindən saldıq. Səkitlik, seliçə-səhman, sənət və sənətkar sevgi ilk baxışdan dəqiqətli celb edir. Təcrübəli bələdçilər Məleykə Əkbərov, Xalida Babayeva və Nazrin Yaqubova bura yolu düşənlərin hər birini Xalq rəssamının ev-muzeyini ilə xaxından tanışdırıb.

Rəssamin xatirəsinin əbədiyyətdən təmərindən vaxtılı yaşıdagı ev dövlət tərəfindən 1968-ci ildən ev-muzeyinə çərçivələn. Beledcimiz Məleykə Əkbərovadan öyrəndik ki, ev-muzeyində rəssama aid 2117 eksponat qorunur: "Rəssamın adını daşıyan bağda var, içərişəhərdədir, 2011-ci ildən istirahət parkına çərçivələn. 1980-ci ildə rəssamin 100 illik yubileyi ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Filarmoniyasında rəssəmən yaranan rəssənciliçili gecəsi keçirilib. Mədə-

niyyət və incəsənetimizi yüksək qiymətləndirən Prezident İlham Əliyev de Xalq rəssamının xatirəsini əziz tutaraq onun anadan olmasının 135 illik yubileyinə keçirilməsi haqqında sərəncam imzalayıb..."

Rəngləri "daşa dönmüş" fırçalar

Beledçi ustadin vaxtılı yaşıdagı evin Nazırər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə xatirə meyilini kimi yaradıldıqında bəlinin biridir. Paytaxtın mərkəzində, layihələr barədə məlumatlar "Facebook" səhifəsində qeyd olunur.

Əzim Əzimzadənin nəvəsi Sevda Əzimzadə baba-

şəhəsi qapıları adlanan

Qafqaz Herbi Dairesine müracət ünvanı.

İlk əlaqə üçün şəhərin

Şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

şəhərin səmərəli tərəfdən

